

Еркетарийе вед ту түліс, әтүнгә!

# LENIN ТУЙ ВЪЛДАР

(ПОД ЛЕНИНСКОМУ ПУТИ)

VKP(b) Okruzkomlən, VKP(b) Kudymkar skrajkomlən da Okrispolkomlən organ.

Maj 8 lun 1937 god  
№ 52 (1501)


Подписьная плата:

На 1 год 14 р. 40 к.  
На 6 мес. 7 р. 20 к.  
На 3 мес. 3 р. 60 к.

АДРЕС РЕДАКЦИИ:  
п. Кудымкар Свердловской области



Май 1 луне Krasnaya ploscad velyan.



## Jort K. Je. Vorosilovlən reç

Maj 1 lunе Krasnaya plossad velyan



### Moskva velyan maj 1-eg lun praznuytäm.

SNIMOK VELYAN: partija da pravitevstvolen rukovoditellez (Sulgalanşan veşkylaq): jorttez Vorosilov, Stalin, Dimitrov, Andrejev, Kaganovič, Molotov mavzolej tribuna velyan privetstvujtäm demonstranttezəs.

listiçeskəj dvizeñno tujañp. I talun mijə zakonnəj gordoştan otmeçajtamə vil, neosporitnəj uspexxez, kədnija zavojujtəməs socializmən.

Mədəz pjatiletka tırtəmək təlişən ozzək srokşa. Zaversitəm grandioznej kallen stroiteľstvo, kədiya etlaalə Völgəs Moskva jukət.

Pryisə strojə da dejstvujtəmə əddən una vədkod predpriatijaez, selskoxozajstvennəj masinaez remontirujtan şeysət maşterskəjjezən, şəkət industriya əzət giganttezəs.

Bəxtəs da vədkodəs dostiżennoez sovetskəj kulturalən, kədiya podtverzdajtəmə dal-dalan uspexxez mijan sovetskəj muzıkkanttezən mezdu-narodnəj konkurssez velyan Varsava velyan da Brüsselən.

Kəkdas god-ni kəz vot mijan stranaş otır, assinəs sovetskəj gosudarstvo kerəmən, sija jugər uvtən, çort oşkələn munənə vil socialisticeskəj olan stroitan tuj kuzza.

Mijan praznikkez ətik kadəjavlajtçən i vexaezən socia-

Mijan stranaş 170 million klasstem obvestivo stroitis etləsa tırvətəkəj velyan, Lenin — Stalin partija kipod uvtən, vədəs da vədkod trudnoştez vermətən, munənə ətik pobedaəz dənə.

Bəd lun, bəd ças vezşə mijan olan, vezşən, loənəy mədikkezən, burzükkəzən, sovetskəj, socializmən vospitajtəm otır.

Ətik kadə vezşən, loənəy esə ləgzükkezən, esə gnuşənəjükkezən i socializmən vraggez, usaliş otirlən vraggez.

Zapadno-jevropejskəj da mədik fasistskəj sakallez klevetaşan, inşinuacijəsan, nətəs gazətnəj izməşləndəşən da dikəj cəruxaəzən, kədiya niya kişənəv sovetskəj strana velye, mijan otır velye, sylən pravitevstvo velye da sə partija velye, vusənəy mədək metoddezə s o c i a l i z m kət, SSSR-kət pessəmən. Podləj trockistsko-zinovjevskəj da pravo-opportunisticeskəj əlementtez mijan stranañ, daze bolsevistskəj partija rjaddezzən, javitcə med podxodasəj sredən, kədə a kolasiñ inozemnəj fasizm verbujtis asləs spionnezes, medəşəm vijiszezes, diversanttezəs, vreditellezəs da predatellezəs.

Sovetskəj otır — velikəj otır. Sylən stalinikəj Konstitucija javlajtçə socializmən gibriz zavojevanñoen. Sija javlajtçə sovetskəj stranaş vəd cəstnəj otır ponda podlinnəj volnosttez xartijaən.

Krasnaya Armija vəli, em i loas pır mir strazən vədəs miriya.

Məmdə və ez klevetajta Krasnaya Armija velye mijan vraggez, sija zaxvatniceskəjən nımtəmən, sto sija

ləşətçə uskətçən suşenəj gosudarstvoez velye, vədəs etniya inşinuacijaez ozə vermə sajəvtən sijə faktə, sto fasizm suvtis-ni vojna da intervencija tuj velye.

„Viş vorsə!“ — gorətə vor, vətçəmşən pəssikə. „Krasnaya Armija ləşətçə uskətçən“, — gorətənən nija, kədnija pondətcişə-ni da unıctozajtənə-ni vədsə naroddezəs.

Net, Krasnaya Armija susəstvujta ne uskətçəm pondə, a sə pondə, med uskətçışəz unıctozajtən vədsən, vusən i kolçətəg. Tıjə, krasnoarmejecez, komandirrez da politrabotnikkez, loə pır gotovənəs tırtən etiə sviasçennəj dołgsə, assinət istořeskəj zadaçasə!

Tom vojeccez!

Tiğe talun şetətə prişaga aslanəm Raboče-Krestjanskəj Pravitevstvolə vernoş velye aslanəm velikəj narod vernoş velye. Povtorajtə me vərən prişagalısh vəd kvy.

(Jorttez Vorosilov İddətə prişagalısh tekst, kədiyə povtorajtən vədəs tom krasnoarmejecez).

Jorttez krasnoarmejecez! pozdravlajta tıjanəs mijan pravitevstvolə, vədəs sovetskəj otır, da socializm delə prişaga şetəmən.

Me təda, sto tiğe zonnez mijan velikəj mam — Rodina-lən, loə mijan doblestnəj Krasnaya armjalən dostoynəj vojeccezən, pondətə məzətəg una da bura velətçən, medlonb kuzişsezən, tədişsezən, poliçeskəjə zreləjjezən da şinma, doblestnəj voinnezən.

Med olas velikəj Sovetskəj strana da sylən çudesnəj otır!


Med olas Raboče-Krestjanskəj Krasnaya Armija — vəd mir paşa mir opot!

Med olas Lenin — Stalinən mijan velya partija!


Med olas vədəs miriš uzalışez da İspanijskəj geroiçeskəj otır, kədiya doblestnəjə pessə aslas nezavişimət da svoboda pondə!

Med olas mijan drug da naroddezelən voz d velikəj Stalin! Ura!!!

(Goralə „ura“ şyələn „Internacional“, puseçnəj salut).



SNIMOK VELYAN: SSR Sojuz Konstitucija izuçajtan urok 8 klassen № 26 Smolenskəj skola. Doska dənən velit komsomołec I. P. Palkov.



Moskvaňn maj pervej lun praznijtəm.  
Şnímok vylb: Moskovskaj proletarskaj divizija çassez  
parad vylb.

## MAJ PERVĒJ LUN MOSKVAŇN

So matəzək i matəzək kremlovskaj časbez vylb strelkaez şibətən 10 cas dñna. Aplodimentezlən volna tarəvtə Krasnəj plossad vylb. Mavzolej vylb kaşən otirlən vozd jort Stalin, partijalən da pravitełstvolən rukovoditellez.

Ças torzestvennəja vartə dasis. Kremlovskaj vorotaezis petə Oborona narkom Sovetskaj Sojuzlən marsal jort Vorosilov. Sija kəlalə vojskaelis nolugəla stroj, kədijən tərtəm gərd plossad. Ləsiməl narkom bərşan plossad kuza taralə gora ura".

Mavzolej tribunaşan radio nuətə vbd mir pasta jort Vorosilovlis pozdravlenno vəlikəj proletarskaj praznikən. Narkom İddə torzestvennəj kəsişəmlis kəvvez i təseca, təseca tom bojeccez povtorajtən nişə narkom bərşan.

Jort Vorosilov pozdravljate bojeccezəs torzestvennəj prişaga setəmən. Sija provozglasajtə "ura" mijan stranalə da sylən çudesnəj otirlə, Krasnəj armijalə, mogucəj v ol sevistskaj partijalə, vbd mir pasta uzalişsezlə, Ispanijs gerocişkaj otirlə, narod vozdlə jort Stalinlə. "Uralən" sə vevtə artillerijskaj salut goraləmən da "internacional" orsəmən.

Kıñymkə minuta çələnə, otrviştəj komanda sylən 1, ləsiməj Stalin ozyń, partija da pravitełstvo rukovoditeləz ozyń, vbd mirşa uzalişsezlən delegacijaez ozyń pondətəcə muñən sozializm stranalən nərovədimej armi-

ja. Basəka, kəz ətik mort, o şkalən komandirrezlən rjaddez. Munən vooruzen-nəj moskovskaj rəbəcəjjez, munən tom vorosilovskaj strelokkezən rjaddez. Rəşən gənitən, dəvdalan klinokkezən, sovetskaj kazakkez, goralən pulemjottezen taçankaez. Sylərən plossad vylb rəşən masinaelən armija. Sylis sestviye oşən veloşpedisttez da pulemjottezen motociklez.

Zenitnəj orudijoez, vylvan lestəm duloezən pondətəcə sestviye artillerijalən—uçetik protivotankovəj puskəezən gigantskaj orudijaezəz, kədnəj kəskən vylna traktorrezen.

Artilleriya setə mesta tankkezə. Nylis munən oşə əzətə tank—krepost, kəda vylb gizəm narodlən ləsiməj nim "Stalin". A qəwoyn otrjad otrjad vəyən lebzən sotna v y n a qol-motorə v o m v o o s c i k kez, eək rjaddezən razvedcikkez i əddən çoza lebzən sız, sto şin oz jestə şe-ditən p vərşan, sotna vil perfta lebzən samolottez.

Vojennəj parad pomaləm. Əni vbdən plossad kişə sovetskaj oýrən ləsiməj Stalinas, radostnəj, vostorzennəj privetsvjetjən. Təseca plakatəz da lozunggez, jarkəj ukrasenqez ujən plossad kuza, narodlən vragez vylə karikaturaez, fasisttez vylə da nylən pomoşnik vylə bandit Trockəj vylə.

Vit ças prodolzajtə Moskvañs uzalişsezlən radostnəj demonstrasiya. Nylən kolon-naezən munən 30.000 fiz-kulturnikkez.

## Pervomajskaj paradais uçaştnikkezəs partija da pravitełstvo rukovoditeləzən Kremlyń primitəm

Moskvaňn pervomajskaj paradais uçaştnikkez maj 2 luna vəlise primitəm as Kremlyń partija da pravitełstvo rukovoditeləzən. Əzət Kremlovskaj dvorecisz zalozez tərəmas bojeccezən-komandirrezən.

18 çasın pribisə burnəj ovacijaez da "ura" vostor-zən nəjə gorətləm uvtən jorttez: Stalin, Molotov, Vorosilov, Kaganovič, Mikojan, Andrejev, Cubar da mədikkez.

Priyomən reçcezən vystupitə SSR Oboronalən Na-rodnej Komissar Sovetskaj Sojuzlən marsal K. Je. Vo-

rosilov i SSR Sojuz Sovnar-komlən predsedatel V. M. Molotov.

Jort Vorosilov partija Centralnəj Komitet da pravitełstvo nimşən privetstvujtis slavnəj bojeccezəs da komandirrezəs pervomajskaj paradais uçaştnikkezəs i nəlicən vbdən Raboče-Kre-stianskaj Krasnəj armija.

Oşlan jort Vorosilov baita Stalin jılış, kədijə sis lübitə mijan Krasnəj armija i vbdən Sovetskaj narod.

SSR—v e l i k e j narodlən strana, sozializmən vəsemir-no-istoriçeskaj povedaez Strana...Mijan strana aslas mogus-

Çassinskaj, Sanserovskaj, Asanovskaj da Gañovskaj kolxozzez tərtisə oşaez kəzən plan. Boşta pışaq primer, sotdə kəzən təmppez da kaçestvo

## OKRUGBEN PERVƏJ

(Jurlais telefonən)

Jurliński rajoni Çassinskaj kolxoz maj 6 lunə vbdən tərtis zərnəvəvəj kulturaez kəzən plan. Vbdəsə kəzis III gettar kəkjambs lunə. Kəzisə bura. Zab vbdəs kultivirujtəm i kəzəm rjadovəj şəvən.

Medbur udarñikkez: Gluxov S. S., Peskov N. A. i Olxov N. I. gərisə 50 sotka tuja 70—80 sotkən. Gluxov i Peskov kolxoz pravlenqənə premirujtəməş Brjukiezə. Siş-zə premirujtəm i konux Olxov I. Je., sija bura dozirajtis i verdis vəvvezəs. Boronovolok Verxolancev pıry sotdətən tərtisə assis normaez i toze poluçitis premija. ıbbəz vylb təyicişə-ni medożza petassez. Petassez basəkəs. Urozaj loas bur.

Mijə suşətim etiə povedəsə stalinskaj Konstitucija znamja uvtən pessəmən. Mijan kolxozun kolxoznikkes çorxta sobludajtən proizvodstvennəj disciplina. Kolxozun organizujtəm obsestvennəj pitaqno. Torja ucastokkez vylis boştam urozajsə 19—20 centlerən gettar vylis. Əni pondimə kəskən vylb naşom da gərgə parrez, mukəd kolxoznikkez pondəsə korçujtən vylsaez i ləşətnə vər skotnəj dvor ponda.

Jurliński şələvetiş predsedatel POZDEJEV Çassinskaj kolxozis predsedatel OLXOV Brigadir OLXOV

## Maj 11 lun kezə şu kulturaez kəzəsə

Mijan Jersovskaj kolxoz-lən ıbbəs tavo vərrez dorət, sijən dyr ez tui kəzə. Vylborosnəja pondim kəzən aprel 28 lunşən, pervojsa lunnezas kəsim 1—3 gettarən. Maj 3 lunə lois perelom—kəsim 12 gettar, maj 4 lunə—13,8 gettarə-ni. Vbdəsə kəsim 81 gettar—44 procent vylb. Eta, kənesno, avu una, no mijə dolzenəs i kəsam şu kulturaezə ne sərənəzək, kəz maj 11 lunəz.

Etə mijə tərtəm, mijan eməs vbdəs pozannez, eməs prekrasnəj kolxoznikkez, kədnija şələmşən pessən vylb urozaj ponda. Mijan kolxozun kəkjanan brigadaas organizujtəm stolo v e j e z. Stolovəjn uzelən udarñikkez: Mazuñina Marimjana Andrejevna da Ostanina Agrafena. Nylən vbd lun oşasəvəzən oveddez gotovəs. Kolxoznikkez gərişə e z: Mazuñin Aleksandr Fjodorovic, Ostanin Konan Vlasovic, Vedernikova Anna Grigorjevna i mədikkez pervojsa

Kolxozis predsedatel S. Mazuñin

lunşən-zə gərənə dugdəvtəg. Tavo godəs kət i şəkət, umələs vəvvez, no vbd lun tərtənə gəran normaez.

Piñalış Mazuñina Pelagija Nikolajevna boşis sozialistiçeskaj objazatəlstvo piñav-pıny vbd lun 1,20 gettarən. Etə objazatəlstvo Mazuñina tərtə delo vylb, piñalə 1,20 i unazək gettarən.

Talunsən pondətcişa izav-ny mijan kolxozun traktorrez. Traktoristtez uzelən sız-zə dobrosostnəja, gərənə i kəzənən vylb kaçestvoən. Vedernikov Vasiliy Kalistratovic da Ostanin Sergej Filippovic gərənə kuim lemexa plugən 3 gettar tuja sənənə 4—4,5 gettarən. No ne vbdənəs ətkodəs traktoristtez. Mazuñin Jegor Nikitjevic maj 5 lunə 1,5 gettar ez piñalə 8, püssis gortə, sek, kər kəzəm pondə tıbəs vəli zapəm 16 gettar gəgər.

Larjokən abu nekəyəm tovar

Əddən uməla ləşətəm kəzən kad kezə Pesnigortsə selpo. Naprimer, Sad-rinskaj larjokən abu nekəyəm tovar, polkaez pustəjəs.

Larjokən nan abu, etəşən şələvetiş rabotnikkes kək lunən pukalisə nəntəg. Sa-xar, mədik produktaez, təbək i spicəkəz abuəs. ıbbəz vylb kolxoznikkezə nem oz vuzalə. Larjokən tor-gutis unazəksə pırıjtə, a oz vuzaş.

Sto abuəs tovarrez, vəli viştaləm potressojuzə, no niya toko kəşləsə. Produktaez tuja, maxorka tuja da spicəkəz tuja vajisə kək məsək sov i jassik xozajstvenəj matəg da ətik jassik papirozaez, kədənə sulalənə 2 rub 5 kop.

Kar-zə Pesnigortsə sel-po ıbstas tovarrez Sad-rinskaj larjokə? VI asov, Popov

## Kəzisə vbdən oşaez

Maj 7 lunə tərtisə oşaez kəzən plan Juş-vinskaj şələvetiş Asanovskaj kolxoz (predsedatel jort Isakov) da Arxangeleskaj şələvetiş Gañevskaj kolxoz (predsedatel jort Krivossokov). MEXONOSIN

## Kəzisə MEDBƏRJA GEKTARREZ

Kəçovskaj rajon i şələvetiş Sanserovskaj kolxoz/predsedatel Sanserov/maj 6 lunə kəzis medbərja gettarrez.

M. Şedanov.

## Medožza petassez

Leninskaj şələvetiş Jersovskaj kolxoz ıbbəz vylb pondis petavın oşa. Petassez burəs da basəkəs, Kolxoz tavo ovespeçitas vylb urozaj. Mazuñin

Kəçovskaj MTS-yp (Telefonən Koçovais)

Kəçovskaj MTS-iş jort Braginlən brigada uza-kuim traktorən, lunşa normaez tərtə sotdətən.

Udarñik Starcev Makar stalinec traktor vylb 7,5 ga norma tuja, ətik şmenə gərənə 7 gettarən.

Staxanoveczez Ketov Makşim da Maskalov Auton kołosnaj traktorən 3,6 ga norma tuja, ətik şmenə gərənə 9 ga. Ne uməla uza-ən i tənqə-şa kolxoznicaez, talunşa traktoristkaez: Sizova Jekaterina, Druzinina Jekaterina, Zakova Dora, Cugajnova Jevdokija i mədikkez M. Şepanov.

Jort Vorosilovlən enə kəvvez tərənə dyr kəşəna ova-

TASS

# Ətik traktor ne dolzen sulavny ves

## Kyz tijə tırtat assınny objazatelstvoez

Kudymkarskay MTS 15 aprel 15 lunə kolxoznə 18 bez vylə uzaçnyp 53 traktor, ny kolasın eməs noz CTZ. Traktoristtez uzaçnyp 140 mort. Traktoristtez, kər pondise munn koxozzez giziye obrassepp, sto pondasə uzaçnyp staxanovskaya. No kyz-zə niya assınny objazatelstvoezə tırtənyp.

Talun mijə pecatajtam, kyz uzaçnyp otrjadde. Estiş pozə kerney vylod, sto Kudymkarskay MTS uzaç meduməla, vyd traktor vylə uzaç uzaç, kyz uzaçnyp gərem vylə, -35 gektarən. A-ed uzaçnyp-ni dekadaşa unazık!

Kytən-zə ladys, myla uməla uzaçnyp traktorrez?

Kyz toko petisə traktorrez uzaçnyp, so unazık i unazık sodəny texniceskəj cəpoladkaez. Kytən pluggez zugalaş, kytən sveçaez zugalisə, kytən magnezoz uzaçnyp i siş oşan.

A Leninskay selsovetsən zvonitəp: Raksina, Balkaç, Pitejeva, Proqina traktorrez sulaləny. Brigadir № 6 otrjadiš Norov uzaç Pitejeva—acəs kod-spravljajtə popovskay „bızlı lun.“

Mysaq vydəs eta petə? Səsan, sto traktoristtez kolasın avu nekəem massovo-politiceskəj uz, nekəem kulturnej obsluzivanno. Ətik traktorist Kudymkarskay MTS-iş oz liddət ne gazetaez, ne knigaez. I vydəs svobodnəj kadsə traktoristtez çulənyp uzaçnyp.

Texniceskəj obsluzivanno MTS siş-zə organizujtəma uməla, sijən traktorrez sulaləny sutkiən i unazıkən. Etaz uzaçnyp oşan oz poz!

Direktorlə jort Volokitiləda politçaşt kuşa sə zames titellə jort Kaplinlə, zemelənə organnezzə i agronommezzə kolə əni-zə organizujtən politiceskəj i texniceskəj obsluzivanno siş, medvə vyd traktorrez brigadaes suvtən staxanovskay rjaddeze, medvə suvəj kulturaezə kəzənyp maj 15-lun kezə vydən.

## Tołmjaninlən brigada № 17 munə medozy

Maj 5 lun kezə traktor rez otrjad № 17 (brigadir Tołmjanin) zadənəsə tırtis 66 procent vylə. Vydəs uzaç keris, kyz Bergətən gərem vylə 180 ga, vyd traktor vylə uzaç 60 gektarən.

Pozə nađejtəcən, sto jort Tołmjaninlən otrjad suvtən coza staxanovskay rjaddeze.

Je. Volokitin

## Klimov oz tırt stalinskəj Konstitucija

Amonovskay traktorrez otrjad № 16 em traktorist Klimov Vasili. Sija gorjucəsə rasxodusutis unazık 200 kilogramsa, a iz normaezsə tırtə toko zynpə tımda. Maj 1-j lunə ojnas ez uzaç—“remit-pə”, a maj 6 lunə ojvasən gərem toko 1 ga. Sija-zə ojə, setən-zə, me gəri № 27

Traktorist № 27 Paçin

## Tretjakovlə kolə tədny stöd!

Razinskay traktorrez otrjad № 12 (brigadir Tretjakov) uzaç eppən uməla. Traktor rez unazık sulaləny, a traktoristtez uzaç—vydəs şin-neznyp rıktəmas.

Traktoristtez traktorrezən uzaçnyp qevreznəjə, nekər niyə oz vesətə, kołosoez vydəs tırməs miçən, sto nekər niyə tırdənyp. Eta otrjadın em traktor CTZ, sija sutkinas dolzen gərən pətəkən otrjadə staxanovskay rjaddeze.

Stöd tırdənyp sə jılış, sto „Nikolaəz“ eza 18 ga, no gərə toko zynpə. Otrjadın ne ətkodəs i traktoristtez: traktorist jort Klimov CTZ vylən şmenənyp uzaçnyp staxanovskaya.

## Myla sulalis traktor

Sorjuskay kolxoznə (Otevskay selsovət) vyd lun traktorən kəzimə 15 gektarən, a maj 5 lunə kəzimə toko 5 gektar. 10 gektar eg kəzə sijən, sto

kolxoznə predsedatellən zameştitel Karavajev Savva Vasiljeviç ez vaj askadə kəzəs—traktor sulalis.

Traktorist Neçajev

## Xarinəs traktor vylis kolə lezny

V-Jusvinskay № 7 traktor rez otrjadın № 37 traktor rez traktorist Xarin Grigori, medvə miçən praznuyt pətəkən 2 lunə narosno zugdəma pricep—diskovəj riçə, a səvərən miçəs i ləşətəs miçən praznuyt da me siyə rəpəvəti. I ənəz Xarin oz ispravljajtə: sijə kyz 18 lunə rıtsa şmenə—rədtəs traktor rez aces i munas uzaç. Siz vali maj 6-j lunə.

Eta mortəs, tırdən, tədərə kəskə. Kolə səkət primiçə meraez puktəsə sə tuja podşmensikəs Kudymov P. P., kədə uzaçnyp əstənəjə i dobrosovestnəjə.

Otrjadiš brigadir Nilogov

## Kuimət torbs kujlə ves celeznaezən

Lapinskay kolxoz (V-Jusvinskay selsovət) məjmuə əzimmez kəzən vydəs vylən koləm celeznaez səmdə, sto kuimət torbs ves valajtə celeznaezən. Kyz liddənyp vydəs celeznaez, loas vit gərətəsə ne jeeazyk. Kytən-zə vəlisə kolxoznə predsedateli, brigadir da kaçestvennik?

## Otinov Ilja mesaj ta uzaçnyp

Menam № 17 traktor rez otrjadın uzaç Otinov Ilja. Sija nez oz kyzən menə. Me vylə pessa staxanovskay normaez ponda, a Otinov suç sulətə assis № 33 traktor rez, normaez oz tırt. Otrjadiš brigadir Je. P. Brazkin

## Eta raz kolə pessənə stalinskəj 7-8 milliard pud şu ponda?

Uməla veskətə traktor rez otrjaddezen direktorija Moskvinskay MTS-iş Aleksandrov da Moskin.

15-j otrjad, kytən uzaçnyp kək „stalinec“ Gurinskay da Vołakowskay kolxozzezən, aprel 23 lunşən maj 3 lunə dolzenəs vəlisə gərən vyd sutkiən 23 gaşa ne jeeazykən, a gərən 7-9 gaen. Bödəsə gərisə vəlis 72 ga.

## Loktəmas uzaçnyp, a ne uzaçnyp

Bormotovskay traktor rez otrjad № 11 (brigadir Podjanov) veskətə uzaçnyp kək traktor rez aprel 25 lunşən 12 lunə etə traktor rez otrjad vydəs uzaçnyp kerəma, kyz Bergətəs gərem vylə, 45 gektar. Ed gərdətəs etə uzaçnyp 16 gektar. Nija dolzenəs vyd lun gərən 16 gektarəsə ne jeeazyk!

Mys-zə kerən traktoristtez da brigadir jort Podjanov? Sarkjən uzaçnyp. Nija, tırdən, loktəmas ne staxanovskaya uzaçnyp, a toko uzaçnyp da kynəmənypə verdnyp.

MTS-iş əstəmas juər: „magneto zugalis, traktor sulalə“.

F. B.

## Neuzto mexanik dolzen vesətə traktorrez?

Kekurskay traktor rez otrjadın № 16 traktorist Kudymov № 30 traktor rez srazu səyətis kuim para podsırnik sijən, sto abu pəndənəm kranik i karteris vydəs maslovs vıjaləm. Eta prestupnəj xalatnost ponda Klimov sud ozyən pondas vıznyp otvet.

Əni etə traktor vylən uzaç medik traktorist, no sija Klimovlis urokə vunətəma. Sija maj 6 lunə gərə Pidajevskay

kolxozlə, no traktor rez oz mun, muge. Kyz vızətis sylis traktor rez mexanik jort Tarakanov, to aqzis, sto sija trubkaezə oz vesət, sijən traktor rez oz mun. Trubkaezə jort Tarakanov vesətis i traktor pondis uzaçnyp.

Neuzto mexanik dolzen vesətə traktorrez? Vyd traktoristlə kolə burzka ovlađetili aslas texnikaən da uzaçnyp vyd vdičenəjən.

## Gastrolijujtən koknitzək

Maj 2-lunə Novozylovskay selsovət vovlis Kudymkarskay Rajispolkomis predsedateli Fedosejev i Moskvinskay MTS-iş direktor Aleksandrov. Pıralisa selsovət, rugajtəsə selsovət predsedateli Petrovəs, vızətis svodkaez kyz kəzən, no sovsem vunətisə intəresi jecən sijən, myla-zə oz uzaçnyp traktorrez: Levinskay kolxoznən—18 lun, a Martinskay kolxoznən—8 lun.

Eta deləs tırdən, tədərə kəskə. Kolə səkət primiçə meraez puktəsə sə tuja podşmensikəs Kudymov P. P., kədə uzaçnyp əstənəjə i dobrosovestnəjə. Eta deləs tırdən, tədərə kəskə. Kolə səkət primiçə meraez puktəsə sə tuja podşmensikəs Kudymov P. P., kədə uzaçnyp əstənəjə i dobrosovestnəjə.

Otrjadiš brigadir Nilogov

Şedegov

## Agronom jort Oskanovałə kolə uzaçnyp burzka

Kəzən kad razgarən, a agronom Moskvinskay MTS-iş Oskanova I. V. kolxozzezənem oz otsav. Gurinskay kolxozə vovla telişən ətrərişən toko svodkaez boşyp, a 18 bez vylə ez i vızət, kyz kəzən. Novozylovaşan telefonən Oskanova şetis nevernəj ustanovkaez şu formalınlən

protravitəm jılış, sijən Gurinskay kolxoz eýkətis kəzəs 50 centner.

Moskvinskay MTS-iş kolə bıeəmika veskətəli aslas agronommezzən.

Gurinskay kolxozlən predsedateli NEÇAJEV

GUŞELNIKOVA A. I.

## Sija uzaç medik

Kəçovskay rajonis Voronova derevənais pıctovəj agent Rategov Andrej Aleksejevic kolxoznikkez kolasın oz paskat nekəem gazet, sijə jecə i azzıvənə kolxoznikkez etəris.

Rategovla kolə uzaçnyp, paşkətəli gazettez.

PERO

